

Azərbaycan Qoşulmama Hərəkatının sammitində diqqəti yeni vəzifələrə yönəltdi

Azərbaycanın zəngin tarixinə
diqqət yetirsek görərik ki, multikul-
tural dəyərlər, hüquq bərabərliyi,
müxtəlif dinlərə və millətlərə mənsub
xalqların əmin-amanlıq şəraitində
yaşaması ölkəmizin qədim dövlətçilik
ənənələrinin önemli hissələrindən biri
olmuşdur. Bu gün də respublikamızda
bütün insani dəyərlər, qanunun alılıyi,
söz azadlığı təmin edilir.



Qeyd edilən bütün keyfiyyətlərin ortaq bir ərazi vahidində birləşməsi ölkəmizin dünya arenasındaki nüfuzunu artırır, ümumbəşəri proseslərin həllində Azərbaycanı söz sahibi edir. Bu mənada ilk növbədə Qoşulmama Hərəkatını (QH) qeyd etmək olar. Belə ki, ölkəmiz 2019-cu ildən bəri dönyanın ən böyük, nüfuzlu təşkilatlarından biri olan QH-ye sədrlik edir. Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliçlik Akademiyasının Hüquq kafedrasının müdürü, professor İsaxan Vəliyev qeyd etdi ki, Prezident İlham Əliyevin yubiley toplantılarında hərəkatın sədri kimi çıxış etməsi olduqca əlamətdar hadisədir.

Professor dedi:

– Məlum olduğu kimi, Qoşulmama Hərəkatının əsas missiyası sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin təmin edilməsinə töhfə vermək, dünya dövlətləri, xalqları arasında ullaşma yaratmaqdır. Təşkilat 60 il əvvəl “soyuq müharibəni” sakitləşdirmək, gərginliyi azaltmaq məqsədilə təsis edilib.

Ölkəmiz bu mötəbər quruma 2011-ci ildən qoşulmuşdur. Səkkiz il sonra yəni 2019-cu ildən etibarən Azərbaycan üzv dövlətlərin yekdil səsvermesi ilə təşkilatın sədri seçilmişdir. Təşkilatın sədri kimi respublikamız pandemiyaya

qarşı ümumi səylərin səfərbər edilməsi
və digər məsələlərlə bağlı bir sıra
beynəlxalq təşəbbüs'lərlə çıxış etmişdir

Yeri gəlmışkən qeyd edim ki, oktyabrın 11-də ölkəmizin başçısı Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illik yubileyi münasibəti ilə keçirilən yüksək səviyyəli toplantıda videoformatda iştirak etmişdir. Təşkilatın sədri kimi çıxış edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ümumi fəaliyyətindən və Azərbaycanın sədr kimi ireli sürdüyü təşəbbüslerden söz almışdır.

Ölkə başçısı çıxışında 44 gün-lük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan QH-nin yeddi ölkəsinin Azərbaycana verdiyi dəstəyi xüsuslu vurğulayıb. Qeyd etmişdir ki, bu ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişlər. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinad edilmişdiyi birtərefli mətbuat açıqlamasının qəbul olunmasına razılıq verməmişlər. Bununla da, həm Azərbaycanın yanında olduqlarını, həm də hərəkatın principial mövqeyinə sadıqlıq nümayis etdirmişlər.

Ölkəmizin başçısı qeyd etmişdir ki, bütün dünyani cənginə alan COVID-19 pandemiyası dövründə Azərbaycan vəzifəyinin ciddiliyini ilk gündən düzgün dəvərləndirmiş və varanın glo-

bal təhdidlərə lazımi cavab verilməsi üçün mühüm işlər görmüşdür. Belə ki, bizim təşəbbüsümüzlə QH-nin dövlət və hökumət başçıları səviyyəsində Zirvə toplantısı keçirililmişdir. Bu toplantıının nəticəsi olaraq təşkilata üzv olan dövlətlərin pandemiyaya qarşı mübarizədə ilkin humanitar və tibbi ehtiyaclarını müəyyən edən məlumat bazası yaradılmışdır.

İçində olduğumuz pandemiya dövrünün ən böyük problemlərindən biri olan "peyvənd milliyətçiliyi"ndən də bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan böyük və güclü dövlətlərin lazımları olan miqdardan dəfələrlə çox peyvənd almاسına qarşı narazılığını açıq şəkildə ifadə edir. Əslində, bu, dünyanın gələcəyini formalasdıracaq ən önəmli məsələlərdən biridir. Belə ki, dünyada mövcud olan ümumi vaksinin 75 faizi 10 zəngin ölkə tərefindən alınır. Bu da bərabərsizliyə və digər ölkələrin peyvənddən məhrum olmasına qətirib çıxarır.

Xatırladım ki, bu ilin mart ayında ülkemizin təklifi ilə BMT-nin İnsan Hüquqları Şurasının Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Bu da ülkemizin QH-nin sedri kimi öz məsuliyyətini yerinə yetirdiyini, bəşəri məsələlərin həllində birinci sıradan iştirak etdiyini göstərir.

2022-ci ildə 3 illik sədrliyi yekunlaşmalı olan Azərbaycan daha bir il – 2023-cü ilin sonuna dək Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu qərar QH üzvləri tərəfindən Azərbaycanın quruma uğurlu rəhbərliyinə, xüsusən de COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə və digər səmərəli fəaliyyətinə qörə qəbul edilmişdir.

**Söhbəti qələmə aldı:
İmran ƏLİYEV,
“Xalq qəzeti”**